

TƏBİƏT ELMLƏRİ

NATURAL SCIENCES

DOI: <https://doi.org/10.36719/2789-6919/11/35-39>

Aynur Cümşüd qızı Meyfaliyeva
Azərbaycan Dövlət Aqrar Universiteti
aynurmeyfaliyeva@gmail.com

QARAMALA EMBRİON KÖCÜRÜLMƏ TEXNOLOGİYASININ TƏTBİQİ

Xülasə

Tədqiqat işinin məqsədi qaramalda embrion köcürülmə texnologiyasının tətbiqini öyrənməkdir. Tədqiqat işi Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti” fakültəsinin “Terapiya, mammalıq və cərrahiyə” kafedrasının laboratoriyasında, Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzində aparılacaqdır. Heyvandarlığın inkişaf tempinin artırılmasında gündəmdə duran ən aktual problem məhz embrionun köcürülməsi sayılır. Bu üsulla yüksək məhsuldar heyvanların sayının intensiv surətdə artırılmasına nail olmaq mümkündür. Embrionun köcürülməsi çoxalmanın biotexnoloji metod olmaqla onun əsas məqsədi donor adlanan yüksək məhsuldar damazlıq heyvanların balalığından bir və ya çoxlu sayıda embrionun resipient sayılan inəklərin balalığına köcürülməsindən ibarətdir. Bu müterəqqi üsuldan geniş istifadə edilməsi kənd təsərrüfatı heyvanlarının genofondunun ölkələr və kontinentlər (qitələr) arasındaki mübadiləsi prosesini həddindən artıq dərəcədə qısaldır, sadələşdirir və sürətləndirir.

Açar sözlər: qaramal, embrion, köcürülmə, keyfiyyət, texnologiya, donor, resipiyent

Aynur Jumshud Meyfaliyeva

The application technology of embrion transplantation to cattle

Abstract

The aim of our investigation work is learning of the application technology of embryo transplantation to cattle. The investigation work will held in the faculty of “Therapy, mammology and operatin” in the laboratory of Azerbaijan State Agrarian University, in Goygol region's “Republic Artificial Fermented Center”. The incresaing of the cattle-breeding is the main actual problem is considered the embryo transplantation. In this way we can increase the number of animals productivity. The biotechnological method of embryo transplantation is the transplantation of embryo from the donor animals to the womb resipient cows. Using this method by this way shorten, increased rapidly and simplified the exchange of agricultural animals among continents and the geofund of countries.

Keywords: cattle, embryo, transplantation, quality, technology, donor, resipient

Giriş

Respublikamızda iribuyuzlu heyvan cinslərinin məhsuldarlıq göstəricilərinin artırılması məqsədi ilə dövlətimiz tərəfindən xeyli işlər görülməkdədir. Mövcud heyvanların cins tərkibinin yaxşılaşdırılması, baş sayının artırılması üçün müxtəlif üsul və metodlardan istifadə edilməkdədir. Dünya praktikasında heyvandarlıq məhsulları istehsalını artırmaq məqsədi ilə son dövrlər daha müasir biotexnoloji üsul hesab edilən rüseyim transferi işi geniş yayılmışdır. Bu metoddan istifadə etməklə az müddət ərzində heyvanların baş sayını artırmaq mümkündür. Əlbəttə, bu sahəni dərindən bilmək üçün nəzəri bilikləri artırmaq çox vacibdir (Fərəcov, 2017:119-122). Hazırkı dövrdə heyvandarlığın daha da sürətlə inkişaf etdirilməsində, yəni məhsuldar cinslərin yaradılmasında yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında və qısırlığın aradan qaldırılmasında embrionun köcürülməsinin çox böyük əhəmiyyəti vardır. “Embrion köcürülməsi” dedikdə donor heyvanların cinsiyyət üzvlərinindən rüseymin resipiyent heyvanların cinsiyyət üzvlərinə köcürülməsi başa düşülür. Bu zaman resipiyentlərin orqanizmində

rüseymin və daha sonra dölün inkişafı ilə müşayiət olunan normal boğazlıq baş verir. 1949-1952-cü illərdə A.V.Kvastinski dünyada ilk dəfə olaraq donuzlarda yumurta hüceyrələrinin və ziqtaların transplantasiyası üsulu ilə heyvanlardan bala almağa müvəffəq olmuşdur (Nikitkina, 2018: 131-135).

Embrionun köçürülməsi üzrə tədqiqatların aparılması XIX əsrin sonunda başlamışdır. Dünyada ilk dəfə olaraq donuzlarda yumurta hüceyrələrinin və ziqtaların köçürülməsi üsulu ilə heyvanlardan bala almağa müvəffəq olmuşdur. Sonralar isə bütün heyvanlarda həyata keçirilmişdir (Əhmədov, 2010:44).

Bu sahədə elmi tədqiqatlar yeni təkan vermiş və embrionun köçürülməsi təcrübə şəraitində də öz tətbiqini tapmışdır.

Elmi naliyyətlər tədricən təssərrüfat şəraitində də öz tətbiqini tapmağa başlamışdır. Belə ki, ildə bir donor heyvandan rüseymin köçürülməsi nəticəsində resipiyyentlərdən bala alınmışdır. Daha sonra dünyanın bir çox ölkələrində rüseymin köçürülməsi uğurla istehsalatda tətbiq olunmağa başladı. Son illərdə Rusiyada iri buynuzlu heyvanlar arasında embrionun köçürülməsi geniş vüsət almışdır. Hazırda bu üsul vacib tədbir kimi iri buynuzlu heyvanların seleksiyasında mühüm rol oynamadadır (Nəsibov, 2016: 80; Nəsibov, 2014:143).

Ölkəmizdə ət istehsalının artırılmasının vacibliyi, ehtiyat mənbələrindən daha geniş şəkildə istifadə olunmasını tələb edir. Belə ehtiyat mənbələrindən biri də elmi-texniki tərəqqinin naliyyətlərindən istifadə etməklə ətlik maldarlıqda alınan nəslin canlı kütləsinin öz sələflərinə nisbətən azı 60-80 kq artmasını təmin edə bilən mütərəqqi üsulların işlənib hazırlanması və tətbiqidir (Tağıyev, 2004:41 ; Tağıyev, 2010:160).

Embrionun köçürülməsi üsulunu məniməmiş ölkələr sırasına Çexiya respublikası daxil olmaqla, bu ölkədə istər cərrahi və qeyri- cərrahi yolla embrionun köçürülməsi üsulları kənd təsərrüfatı müəssisələrində müvəffəqiyyətlə həyata keçirilir. İstehsalat şəraitində embrion köçürülməsindən artıq bir neçə min baş bala alınmışdır. Embrionun köçürülməsinin geniş tətbiqi sahəsində əvvəlki illərə nisbətdə damazlıq işində genetik potensial göstəriciləri dövrə 20-25% artır. Belçikada, İtaliyada 1978, 1976, İspaniyada isə 1980-ci ildə embrionun köçürülməsi ilə məşğul olmuşlar (Zaertyayev, 1999: 31-32 ; Xakimov, 2008: 19-22).

Tədqiqatın metodikası. Tədqiqat işi Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti” fakültəsinin “Terapiya, mamalıq və cərrahiyə” kafedrasının laboratoriyasında, Göygöl rayonunda Respublika Süni Mayalama Mərkəzində aparılıcaqdır. Hazırda dünya əhalisinin dinamik artımı heyvandarlıq məhsululları istehsalının daha da intensivləşdirilməsi üçün çox böyük zəmin yaradır. Köçürülmə metodu ilə embrionun müvəqqəti olaraq saxlanması da təmin olunur, eləcə də inəklərin və törədici bugaların törəmələrində resessiv əlamətlərin – sindaktliyanın (ətrafların anadangəlmə transformasiyası), cırtdan boyluluğun və s. aşkarlanması imkanı əldə edilir. Embrionun konservləşməsi elmi və praktiki cəhətdən çox böyük əhəmiyyətə malik olan genetik materialın uzun müddət saxlanması üçün əsaslı imkan yaradır. Bundan əlavə, bu metodla həm də müxtəlif səbəblərdən (xəstəliklə, yaşıla və s. əlaqədar) bala vermə qabiliyyətini itirən, lakin çox yüksək məhsuldalar olan qısır heyvanlardan da nəsil almaq imkanı yaranır.

Ahnən nəticələr və onların müzakirəsi. Hazırda embrionun köçürülməsi üzrə elmi naliyyətlər uğurla istehsalata tətbiq edilir. Qaramaldan bu sahədə əldə edilmiş təcrübə digər kənd təsərrüfatı heyvanları ilə damazlıq işində də istifadə olunur.

Embrionun köçürülməsi kənd təsərrüfatı heyvanlarının yetişdirilməsinin intensivləşdirilməsi üsullarından biridir. Bu üsulla bir rekordçu ildə 30-50 baş bala almağa və bunlarla qiymətli heyvanlardan alınan yeni nəslin baş sayının artırılmasına imkan yaradır.

Donor yüksək damazlıq və məhsuldarlıq keyfiyyətinə malik olan heyvandan seçiləcəkdir. Donor kimi yalnız elə heyvanlar seçiləcəkdir ki, bunlar çoxsaylı ovulyasiya qabiliyyətinə malik olmaqla, uzun müddət ərzində transplantasiya üçün yararlı rüseymlər verə bilsinlər. Bu məqsədlə doğum zamanı və doğumdan sonrakı dövrə heç bir patologiya ilə üzləşməyəcəklər 4-5 yaşda olan sağlam, süd vəziləri yaxşı inkişaf etmiş inəklərdən istifadə olunacaqdır.

İnək və düyələrdə poliovulyasiyanı törətmək üçün hippofizar və plasenta mənşəli qanadotropinlərdən istifadə olunacaqdır. Qanadotropinləri müxtəlif sxemlər üzrə tətbiq etmək olur. Bu baxımdan boğaz madyan zərdabının qanadotropinləri (BMZQ) daha effektli hesab olunur. Qanadotropin preparatını bir dəfəyə 2-3 min JE dozada tətbiq ediləcəkdir.

Donor inəklərin mayalandırılması üçün verdiyi nəsil keyfiyyətinə görə yoxlanmış və məhsuldarlığın yaxşılaşdırıcısı kimi təsdiq olunmuş yüksək məhsuldar törədici buğaların spermasından istifadə olunacaqdır. Donor heyvanlara hormonların tətbiqindən sonra gündə ən azı 2 dəfə sinaqçı buğaların vasitəsi ilə inəklərdə həvəsə gəlməni təyin edilir. Həvəsə gəlmə aşkar edilən heyvanlar bir neçə dəfə 1-2 saatlıq intervalla 2 dəfə mayalandırılacaqdır. Spermanın hər bir dozasında ən azı 40-50 milyon canlı hərəkət edən spermatozoidlər olmalıdır.

Embrionun çıxarılması – yumurta hüceyrələrinin mayalanması yumurtalıq yolunda baş verir. Əmələ gəlmiş ziqtalar bölünməyə uğrayır və bunların çoxu qaramalda 4-cü günü balalığa düşür. Rüseyimlər birinci mayalanmadan sonra 7-8-ci günlər (rüseymin şəffaf qışasından azad olunması qədər) çıxarmaq məqsədəyənqandur. Embrionların çıxarılması üçün 2 üsuldan istifadə olunur: qeyri-cərrahi və cərrahi.

Embrionların qeyri - cərrahi üsulla çıxarılması. Heyvanlar dəzgaha təsbit ediləcək, düz bağırsağı möhtəviyyatdan təmizlənəcək və diqqətlə rektal müayinə aparılacaqdır. Hər bir yumurtalıqda neçə sarı cisim olması təyin ediləcəkdir. Xarici cinsiyyət üzvlərini və paçaarası nahiyyəni yuyub dezinfeksiya ediləcək. Düz bağırsağın peristaltikası dayandırmaq üçün epidural olaraq 10 ml 2% - li novakain məhlulu inyeksiya edilir.

Balalıqdan rüseyimləri yuyub çıxarmaq üçün müxtəlif alətlərdən istifadə olunacaqdır. Alətlər steril olmalıdır.

Rüseyimləri çıxarmaq üçün kateter, kateterin korpusu, hava qovan boru və s. olmalıdır.

Foil kateterindən istifadə ediləcəkdir.

Dülbekko fosfat - bufer duz məhlulunun hazırlanması. Balalıq buynuzunun yuyulmasında istifadə olunan mühit kimi tərkibi fosfat - bufer duz məhlulundan ibarət Dülbekko məhlulundan istifadə olunacaqdır.

Məhlulu 3 qat destillə edilmiş suda hazırlanırlar. Tərkibindəki birinci maddəni 800 ml mayedə, 5-ci və 6-ci maddələri isə hər birini ayrıca olaraq 100 ml mayedə həll edirlər. Nəticədə 3 müxtəlif məhlul alınacaqdır. Bunları avtoklavda sterilləşdirib sonra qarışdırırlar. Alınmış mühiti tətbiq etməzdən evvel bu komponentləri əlavə edirlər: buğa zərdablı albumin 4 qr, qlükoza 1 qr (5,56 mol) Na piruvat 0,036 qr (mol), pensillin (kalium duzu) 100.000T.V., sonra balalıqdan toplanmış mayeni silindrə töküb, rüseyimləri silindirin dibinə çökəməsi üçün onu 20-35 dəqiqə müddətində 20-27°C temperaturda saxlanılacaqdır.

Rüseyimlərinin keyfiyyətinin qiymətləndirilməsi - bir çox tədqiqatlar təsdiq edir ki, superovulyasiya zamanı ovulyasiya edən yumurta hüceyrələrində normadan kənar çıxma tezliyi hormonlar tətbiq edilməyən heyvanlarda baş verən ovulyasiya nəticəsində ayrılan yumurta hüceyrələrindəkindən daha yüksək olur. Ona görə də superovulysiyanın sonra yumurta hüceyrələrinin heç də hamısı mayalanır, mayalanmış yumurta hüceyrələrdən isə heç də həmişə transplantasiyaya yararlı tam normal rüseyimlər inkişaf etmir.

Bununla əlaqədar olaraq, yüksək nəticələrə nail olmaq üçün elə rüseyimlər seçilməlidir ki, bunlar resipiyyentin orqanizmində sonrakı inkişafını davam etdirmək qabiliyyətinə malik olsun.

Resipiyyentlərin seçiləməsi. Balalığın erkən inkişaf mərhələsində olan bir və yaxud iki rüseyimlər transplantasiya edilən, yəni köçürülmə heyvan respiyyent adlanır. Rüseyimi respiyyentə köçürüldükdən sonra onun resipiyyentin orqanizmində sonrakı inkişafı üçün müvafiq optimal şəraitlər yaradılacaqdır. Hər donor heyvana 6-8 baş resipiyyent nəzərdə tutulur. Resipiyyentlər böyük damazlıq əhəmiyyəti olmayanlarda olar. Bu məqsədlə canlı kütlələri 350-380 kq arasında olan 16-18 aylıq düyələr və ya 7 yaşdan yuxarı olmayan inəklər olar. Resipiyyent heyvanlarının cinsiyyət tsiklinin donor heyvanlarının cinsiyyət tsikli ilə sinxronlaşdırılması. Rüseyimlərin respiyyentə köçürülməsi zamanı heyvanın bütövlükdə orqanizminin və cinsiyyət tsiklinin vəziyyəti o cümlədən yumurtalıqların hali, rüseyimin inkişaf mərhələsinə uyğun olmalıdır. Əgər rüseyimlərin transplantasiyası aparılırlarən donorun cinsiyyət tsikli ilə resipiyyentin cinsiyyət tsiklinin baş verəməsi arasında zaman fərqi 24 saatdan artıq olarsa, bu zaman resipiyyentlərin boğaz olma ehtimalı kəskin azalır.

Embrionun köçürülməsi əməliyyatına hazırlıq. Əməliyyat hazırlanması hazırda embrionun köçürülməsi üçün xüsusi kateterlərdən istifadə edirlər. Daha çox Kassunun süni mayalanma üçün ilan cihazının müxtəlif modifikasiyalarından istifadə olunur. “Hojştagm” tipli kateter də istifadə üçün

əlverişlidir. Bu uzunluğu 54 sm, diametri 3 mm olan; paslanmayan dəmir metal borudan ibarət porşenli kateterdir.

Kassu tipli cihazdan istifadə edilərkən rüseym, uzunluğu 8 sm, diametri 1 mm nazik divarlı borucuğa doldurulur. Bunun üçün borucuq süzgəci olan tərəfdən, həcmi 1 ml-k şprisin ucuna birləşdirilir. Rüseymin yetişdirilməsi üçün olan mühitdən (FBD) az miqdard (1 sm) həcmdə şprisə çəkilir, sonra hələ bu qədər həcmdə hava və bundan sonra da mikroskopun nəzarəti ilə rüseymlə mühit, yenidən 1 sm həcmdə hava və bir bu qədər də maye mühit şprisə çəkilir. Beləliklə, borucuğun içində rüseym iki hava qabarcığı və iki mühit sütuncuqlar arasında maye mühitin içində olur. Bu onun balalıq buyuzununa yeridilərkən borucuqdakı hava qabarcığı ilə porşenlə temasda (kontaktda) olmasını istisna edir. Doldurulmuş borucuq steril maqqasla cihazın əsas borusunun porşeni ilə birləşdirilir və qoruyucu örtüklə örtülür. Cihazı belə halda işlətmək üçün hazır olur. Rüseymin köçürülməsi üçün mütəxəssisə verilənə qədər, cihazı müəyyən müddət 37°C temperaturada termostatda saxlayacaqıq.

Embrionların resipiyentə köçürülməsi. Bu əməliyyat, balalıq boyunundan yeridilən kateterlərdən istifadə edilməklə, rüseymlər alınan yerdən, istənilən süni mayalanma məntəqəsində və fermalarda həyata keçirmək olar. Embrion ilə hazırlanmış isti (37°C) kateter diqqətlə steril salfetkaya bükülür və istiliyi qoruyan materialdan hazırlanmış konteynerdə yerləşdirilir. Konteyner, kateter ilə horizontal (üfiqi) vəziyyətdə, təkanlar verilmədən lazımı yerə aparılır. Rüseymlərin resipiyentlərə köçürülməsi üçün cərrahi və ya qeyri - cərrahi üsullardan istifadə olunur. Rüseymin köçürülməsi üçün ən əlverişli yer sarı cisim yerləşən yumurtalığa söykənən balalıq buyuzunun zirvəsi hesab edilir.

Embrionun cərrahi üsulla köçürülməsi. Bu üsul daha çox düyələr üzərində tətbiq olunacaqdır. Heyvanın əməliyyata hazırlanması və əməliyyatın özünün aparılması demək olar ki, rüseymin donordan çıxarılması əməliyyatı ilə eynidir.

Əvvəlcə qarının ağ xətti üzrə kəsik edirlər. Balalıq buyuzunu dərtib kəsiyə doğru yaxınlaşdırılır, onun divarını ən az qan damarları olan sahədə küt iynə ilə deşirlər. Əməliyyatı heyvan ayaq üstə duranda da aparmaq olur. Yaxşı olar ki, sakitləşdirici vasitələrdən də istifadə edilsin.

Bu üsulla aparılan transplantasiya zamanı köçürülmüş rüseymlərin 85% - i resipiyentin bədənində inkişafı davam etdirir.

Embrionun qeyri - cərrahi üsulla köçürülməsi. Bu üsul təsərrüfat şəraitini üçün daha əlverişlidir. Bu transplantasiya üsulu zamanı müxtəlif kateterlərdən istifadə edilir. Rüseymin təcrübəyə hazırlanması üçün diametri 1 mm, həcmi 0,25 ml olan nazik steril borudan istifadə olunur. Resipiyentlərin rüseymin köçürülməsi əməliyyatına hazırlanması qeyri - cərrahi üsulla donorlardan rüseymin çıxarılması üsulu ilə olduğu kimidir. Yumurta hüceyrələrinin mayalanmasının 7-ci günü rüseymin köçürülməsi daha uğurlu olur. Çünkü, bu yaşda rüseymlər temperatura az dərəcədə məruz qalırlar, balalığın yiğilmələri zəifləməsi olur ki, bu da rüseymin bədəndən qovulması ehtimalını azaltmış olur.

Nəticə

Aparılan müşahidələrlə sübut olunmuşdur ki, istehsalat şəraitində embrion köçürülməsi üsulundan geniş istifadə etmək olur, bala alma faizi artır, qısrılıq azalır. Dünyanın inkişaf etmiş ölkələri qeyd olunan üsullardan istifadə etməklə tezyetişkən, yüksək məhsuldar, xəstəliklərə düzümlü, uzunömürlü, ikili əzələli ətlik cinslərin yaradılmasına nail olurlar. Məhz bu baxımdan qısa müddət ərzində yüksək məhsuldar südlük və ətlik cinslərin yaradılması üçün biotexnoloji üsullardan istifadə olunması çox böyük iqtisadi səmərə verməsinə gətirib çıxarır. Embrionun köçürülməsi dedikdə, rüseymin donor-heyvanların cinsiyyət üzvlərindən çıxarılib, resipient-heyvanların cinsiyyət üzvlərinə köçürülməsi anlanılır (başa düşülür). Bununla da resipient orqanizmdə embrionun inkişaf etməsilə normal boğazlıq baş verir və sonra da bala inkişaf edir. Bu işin təşkili və icrası dövrün tələbidir, səmərəliliyi baxımından böyük sərmayə əldə etmə yoludur.

Tədqiqatın elmi yeniliyi: Aparılan tədqiqat işinin elmi yenilikləri aşağıdakılardan ibarətdir:

- Qaramalda embrion köçürülmə texnologiyasının tətbiqi müəyyənləşdiriləcəkdir;
- Gəncə-Qazax zonasına gətirilən qaramalların texnoloji əsaslarla embrion köçürülmə texnologiyasının istifadəsi;
- Bizim tərəfimizdən alınmış nəticələr ədəbiyyat siyahısı ilə tam uyğundur.

Ədəbiyyat

1. Əhmədov, Ə., İsgəndərov, T. (2010), Baytarlıq mamalığı, ginekologiyası, kənd təsərrüfatı heyvanlarının süni mayalandırılması və rüseymin transplantasiyası (köçürülməsi), Gəncə: ADAU.
2. Nəsibov, F., Əhmədov, Ə., Verdiyeva, L. (2014), Kənd təsərrüfatı heyvanlarında süni mayalanmanın texnologiyası və təşkili, Bakı: Elm və təhsil.
3. Nəsibov, F., Abbasov, S., Abbasov, R. (2016), Törədici bugaların saxlanması və kompleks əlamətlərə görə qiymətləndirilməsi, Bakı: Elm və təhsil.
4. Tağıyev, S., Həsənov, S. (2004), Qaramalda rüseymin transplantasiyası, Bakı: Adiloğlu.
5. Tağıyev, S. (2010), Baytarlıq mamalığı, ginekologiyası və kənd təsərrüfatı heyvanlarının süni mayalandırılmasından təcrübə məşğələləri, Gəncə: ADAU.
6. Fərəcov, A. (2017), İri buynuzlu heyvanlarda embrionun köçürülməsi və onun damazlıq heyvandarlığının inkişafında rolü, Bakı: Aqrar elm jurnalı.
7. Nikitkina, Y., Pestunoviç, Y., Krutikova, A., Plemyaşov, K. (2018), Heyvanların embrionlarının trnasplantasiyası: problemlər və onların həll olunması yolları. Müasir dövrdəki aqrar elminin vəziyyəti, problemləri və prespektivləri, M.: Redaktsiya Zhurnalas.
8. Zaertyayev, B., Nikitkina, Y., Yaluqa, V. (1999), Seleksiya olunmuş südlük qaramalın biotexnoloji metodlarla istehsalı və effektivliyi. Heyvanların yetişdirilməsi və genetikası, M.: Redaktsiya Zhurnalas.
9. Xakimov, İ., Baymişev, X., Salimova, O., Badadin, O. (2008), Yüksək məhsuldarlıqlı ətlik istiqamətli iri buynuzlu qaramalın yetişdirilməsi üçün embrion transplantasiyasının istifadə metodları. Tümen Dövlət Kənd Təsərrüfatı Akademiyasının xəbərlər məcmüəsi, № 2: s.19-22. Tumen:TEAS Press.

Rəyçi: b.e.d. Famil Nəsibov

Göndərildi: 05.06. 2022

Qəbul edildi: 22.07. 2022